

(«Unudulmazlar» silsiləsinən)

SƏRDAR ƏSƏD - SEVGİDƏN İNTİHARA



Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

Onda hələ 1971-ci ilin 17 noyabr günüydü. Ölümünə-intiharına 4 il - qalırdı. Gecə, hamı yatandan sonra, üzündə qəm nişanəsi belə bir yaddaş yazdı: «Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə, İsa İslmayılzadənin diqqətli qayğısı ilə açıla bilər. Sərdar Əsəd. 17.XII».

Bu «yaddaş»dan kimsə xəbər tutmayıacaqdı. 1975-ci ilin 29 iyununda Azərbaycanın istedadlı şairlərindən biri Sərdar Əsəd intihar edəcəkdi. Sonra bu «yaddaş» da son şeirləri arasından üzə çıxajaqdı. İlk baxışda bu «yaddaş» heç nədən xəbər vermir. Elə düşünə bilərsən ki, ömrün-günün hardasa qırılağı qorxusu ilə yazılıb. Amma «yaddaş»ın sonundakı tarixi gördükdə dəhşətə gəlirsən. Deməli, Sərdar Əsəd o gözəl şair, ən gözəl şeirlərini, poemalarını yazdığını illerdə ÖLÜM haqqında fikirləşirmiş, artıq onun zəruri, qacılımaz olduğunu görmüş.

Budur, Sərdar Əsədin iki şeir kitabı - «Yanan memar» və «İllər ayırsı», bir də ölümündən sonra «Ədəbiyyat qəzeti» və «İlləm» qəzetlərində çap edilən şeirləri ilə üz-üzə dayanmışam. Bircə-bircə o şeirləri oxuyuram və hər misraya sərraf gözüyle baxıram. Görüm bu misralardan onun intiharından xəbər verən misralar varmı?

Ara-sıra qəm aşlayan misralar da var, bunlar heç də intihardan, ölümündən xəbər vermir.

Bəli, kədərli misralar var. Sərdar Əsəd də bir çox şairlər kimi ana ölümündən kədərlənib yazırdı:

Ana ağrısının sözü olaydım,
Titrəyib yanaydım tellerin üstə.
O yorğun ayağın izi olaydım,
Yataydım getdiyi yolların üstə.

Söhbət ki, bu məqama yetişdi, gərək deyim: Azərbaycan şairləri içərisində ən yaxşı ANA şeirlərinin birini də Sərdar Əsəd yazıb:

Badam baxdı bağımızdan,
Bahar yaxali anam!
Şeir səp barmağından
Sözü yığılı anam.

Əriyordi o sərr də
Qəzəb daş da, dəmir də.
Bütöv yuxu ömürdə
Yarı yuxulu anam.

Necə yatım təkliyə,
Qayğıdan seyrəkliyə.
Əvəlik kövrəkliyə

Darçın qoxulu anam.

Sərdar Əsədi görmək mənə də qismət olub. Tələbəlik illərimdə (1967-1972) bir neçə şeir gecəsində görmüşəm onu. Qəribə səsi vardı və bu səs ən yaxşı misralarına ayrıca bir həzin ahəng qatırdı.

Sərdar Əsədin yaşadığı 46 illik bir ömürdə xoşbəxt günər də olub. Onu bir şair kimi seviblər də, etiraf da ediblər (hərçənd ki, bəzi şairlər kimi «dəbdə» olmayıb, buna ehtiyacı da yox idi. O, gözəl ailə başçısı idi - vəfəli ömür yoldaşı, gözəl curnalist Tükəzban Əsədova da dünyasını dəyişdi. Allah rəhmət eləssin! - heç bir düşməni-zadı da yox idi. Ancaq...

Bu dünyada bəlkə də ən mükəmməl kardioqramma şair ürəyinin ağrılarını hiss edəmməz. Sərdar Əsəd-Cəbrayılin Soltanlı kəndində dünyaya gələn bir insan (1929) elə ağlı kəsəndən repressiya qasırğasının zərbəsini hiss edib. Atası Heydər kişi Sovetin əleyhinə qaçaqcılıq edirmiş. Və qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibire sürgün olunurlar. Doğrudur, tezliklə onlar Sibirdən qayıdır, çünki atası qaçaqcılıqdan çekinir. Amma bu hadisə gələcək şairin həyatından hələm-hələm silinib gedə bilməzdi. Sonrakı illər sakit keçir. O da hamı kimi orta məktəb bitirir. O zaman Leninin adını daşıyan Pedoqoji İnstytutun filologiya fakültəsində təhsil alır. Sonra da Süleyman Rəhimovun köməkliyi ilə «Ədəbiyyat və incəsənət» qəzetində işə düzəlir. Sonra şeir kitabları çap olunur. Əlfəi Qasımovla, Əli Kərimlə, Tofiq Bayramla, Məmməd Arazla, Ələkbər Salahzadə, Səttar Bəhlulzadə ilə oturub-durur. Xoşbəxt ədəbi həyat.

Ancaq Sərdar Əsədin fajisi onun «Ədəbiyyat və incəsənət» qəzetindən işdən çıxarılmasıyla başlanır. Düz beş il (1958-1963) o, işsiz qalır. Sonra bir nəşriyyatda işə düzəlir. Sonra... sonra... yenə işsizlik. Bir az da içkiyə meyl və aludəcilik..pulsuzluq. Bəli, gizlətməyək: Əli Kərim də içirdi, Əlfəi Qasımov da, Tofiq Bayram da, İslam Səfərli də. Yazı stolunda yox, yeməkxanalarda, bufetlərdə, şərab stolunda yaşınan o günlər, o saatlar, o dəqiqələr bəlkə də neçə şeirin, poemanın, hekayənin, povestin elə oradaca boğulması, o şərab istisində əriyib buxarlanmasıydı. Bu mənim subyektiv fikrimdir, çünki istedadlı insanları məhv edən, vaxtından tez qəbrə sürükləyən heç də araq, şərab olmayıb. O insanları içgiyə meylləndirən yaşadıqları mühit olub. Bu yazıda «Sərdar Əsəd necə şair id?» sualına qısaca cavab vermək istərdim.

Əvvəlcə Sərdar Əsədin şair dünəyasından soraq verən kiçik bir xatirəni dinləyək. O xatirənin müəllifi böyük şairimiz Məmməd Arazdır: «Sərdar Əsəd deyirdi: «Mən bir balaca qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilişəm ki, onun düzgün şirim açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sindirməq istəyir. Qələmin də fəhmi var. O canlıdır, o, xış kimi, kotan kimidir.. Naşı əl torpağa xəyanət eləyir. Onun

açlığı şumu malalamayaq, toxum səpmək olmaz, olsa da cürcerti alınmayaq. İlahi, gör hələ Füzuli olan şəxs nə sarsıntı keçirib».

Sərdar Əsəd beləcə şeirə, sözə qarşı həssas, son dərəcə məsuliyyətli idi. İstəyirdi ki, hər şeirində nəsə təzə bir söz desin, məlum deyilmişlərə qayıtmışın, qayıtsa da, ona təzə can ver sin. Bax, bu şeirdə olduğu kimi: başdaşında bir gözəl rəsm. Ona adı gözəl baxanda heç nə görə bilməzsən. Sərdar Əsəd gözüylə baxanda isə:

Yanağı gündən allanır,



Bir xəzəllə sığallanır.
Kirpiyindən şü salınır,
Buzları qışda ağlayır.

Donub görünməz qorxuya,
Susub cavabsa sorğuya.
Ayılmaz, gedib yuxuya,
Gözləri huşda ağlayır.

Görmür özü gündüzünü,
Döndərib dostdan izini.
Əliyən örtüb üzünü,
Heykəli daşda ağlayır

Elə bir dövr idi ki, poeziyada Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, İsa İslmayılzadə, Ələkbər Salahzadə kimi təzə söz deyən şairlər yetişmişdi. Rəsul Rza novator şeirin bayraqdarı olaraq qalırdı. Digər şairlərimiz də (Qabil, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Nəbi Xəzri, Nəriman Həsənzadə, Cabir Novruz) sözün əlçatmaz qatlarına can atırdılar. Sərdar Əsəd anadilli şeiriminin qoşma, gərəyli kimi formaları ilə bu söz qatlarına «hücum» elan etmişdi. Sözlər, ifadələr dünəyin adiliklərindəki qeyri-adilikləri, məchulluqların arxasındaki məlumluqları və əksinə, məlum şəylərin, nəsnələrin daxilindəki naməlumluqları kəşf edirdi.

Şəlaləyə baxın. O gözəllikdən özüñü itirənən bu misraları yadda saxlayın:

Dərələr söykənib o qayalara,
Asılıb şəlalə sarmaşığından.
Səhər dan yerinə boyanmışınız mı?
Üstünüzə tökülen «o tonqal şəlaləyə» baxın. Kiminsə dərdində ağlaşın deyə, torpağa sıxılan qar kövrəkliyini görün,

ağacın meyvəsiylə saçın çiçəyi arasındakı bu doğmalığa heyrət edin:

Çəkmışəm əlini ağ saçlarına
Saçın ağ çiçəyi əlimdə qalmış.
Bir başqa şeirə diqqət yetirin, görün yasti balaban necə dillənir:
Tutdu məni ahəngində
Mənim yasti balabanım.
Ömür sürdü o təmkində,
Qişlı-yazlı balabanım!

Sərildi səs aləminə,
Asta oyun görkəminə.
Qeyri qəmi öz qəminə
Özü yazdı balabanım!

Qədimləri çala-çala,
Yığib çəkdi xoş xəyalı.
El sözünü çala-çala
Qulaq asdı balabanım!

Sərdar Əsəd sözü belə diriltməyi, adılıkdən, yekrənglikdən çıxarıb ona yeni mənalar işığında baxmağı xoşlaysırdı. Ən çox anasına şeir həsr etmişdi; ana nisgili, ana ömrü bu şeirlərin başlıca mövzularıydı. Öncə bir şeirini misal götirdik. Ana obrazı onun təzə şeirində yeni bir poetik biçimdə üzə çıxırdı:

Ay illər, səninlə gel qucaqlaşım,
Məsum körpəliyi yenə anırıq.
Nədənsə üstündə durmayır başım,
Yenəmi beşikdə yırğalanırıq?!
Ana, nə deyirdin, sən qulağıma,
Bəlkə söyləyirdin yaman kürəm mən.
Mənə deyirdin ki. Qaç qucağıma,
Hələ də yanına yürüürəm mən!..

Sərdar Əsəddə rəssamlıq duyusu, təbii ki, sözərək bir mənzərə yaratmaq duyusu güclü idi. İstənilən rəssam bu gün onun çox şeirini oxuyub tablo yarada bilər:

Zəmi dalğasında istəyir daşa,
Yellər yelkənini yoxlayır nədir:
Qönçələr titrəyir, gəlir baş-başa,
Güllər bir-birini qoxlayır nədir.

Deyirlər ki, Sərdar Əsədlə Əli Kərim möhkəm dost olublar. Onların tələlərində, dünyaya şair baxışında doğmalıq çox idi. Sərdar Əsəd də Əli Kərim kimi söz heykəli yonurdu, yüziliklər boyu qəlibdən-qəlibə keçən sözləri bir də sığallayırlar, tutiyə kimi əzizləyir, poeziyaya çevirirdi. Sərdar Əsəd də sağlığında qədir-qıymət adlı bir insaf gözündən keçə bilmədi. Tənqidçilər susdular. O yerdə ki, Sərdar Əsəd görünməliydi, o yerdə ortabablar, miyanələr meydan suladılar. Əli Kərim 38, Sərdar Əsəd 46 il yaşadı.

Əli Kərim iyunun 30-da (1969). Sərdar Əsəd iyunun 29-da (1975) dünəyalarını dəyişdilər. Sözləri, taleləri yaxın olan şairlərin ölümü də yaxın oldu. Sərdar Əsədin bu misraları ilə hər ikisinin ruhu şad olsun deyirəm:

Gedəni gəlməz olur,
Hey fikir daşıyanlar.
Dünyada ölməz olur,
Əzabla yaşayanlar.

